

CMAAS Azerbaijan
(Accounting advisory services)

CMAAS Azərbaycan
(Mühasibat Uçotu üzrə Məsləhət
Xidmətləri)

October 2021



Accounting Advisory Services (CMAAS)

We are glad to inform you of Accounting Advisory Services (CMAAS) business unit in PwC Azerbaijan office, which is locally led by Gunay Asgarova (Senior Manager) under Assurance line of services. We have delivered a number of accounting advisory projects via local and cross-border expertise to clients both in financial and non-financial sector. Such services are:

1. Review & assess business processes and reporting systems (data, technology, processes and compliance), financial recording and relevant accounting framework;
2. Diagnostics of the integration of financial business processes with other business processes and compliance with relevant accounting/reporting requirements;
3. Submission of a report on the diagnostic of the company's independent ability to produce financial statements and recommended actions (pre-audit stage);
4. Development of financial business process policies and procedures, required methodologies and accounting policies;
5. Technical advice letter/opinion on complex accounting areas
6. Industry and Company tailored IFRS Update Training of staff on various accounting topics,
7. Technical assistance in preparation of annual and periodic financial reporting packages, recurring adjustments on period-end financial closing process;
8. GAAP change (implementation of new standards)
9. Agreed-upon procedures within accounting advisory scope
10. Solutions on automation of certain financial and reporting tasks (E-tools) to note few as example:
 - MyIFRS 9 solution for Corporate entities (ready tool)
 - Tailored IFRS 9 solutions for financial institutions (scripts for further automation)
 - MyLease Manager tool for IFRS 16 implementation and management
 - Investments management and accounting tool
 - Derivatives accounting tool (DAVE)
 - Automation of periodic financial reporting and/or certain disclosures (at Company's request)
 - Various IFRS e-learning for banks and corporates

Services/products offered:

- Finance processes transformation (optimisation, automatisisation, digitalisation, process improvement, fast close)
- Management reporting set-up (KPI dashboarding, etc)
- Planning, budgeting & forecasting (Business/Finance control manuals)
- Accounting Advice and Opinions (on complex accounting areas)
- IFRS e-tools and reporting modules

Mühasibat Uçotu üzrə Məsləhət Xidmətləri (CMAAS)

Böyük məmnuniyyətlə Sizə PwC Azərbaycan ofisində Audit Xidmətləri Departamentinin tərkibində Günay Əsgərovanın (Baş Menecer) rəhbərlik etdiyi Mühasibat Uçotu üzrə Məsləhət Xidmətləri (CMAAS) bölməsi haqqında məlumat vermək istərdik. Biz maliyyə və qeyri-maliyyə sektorunda müştərilərə yerli və beynəlxalq mütəxəssislərin köməyi ilə mühasibat uçotu üzrə məsləhət xidmətləri sahəsində bir sıra layihələr həyata keçirmişik. Bu xidmətlər aşağıdakılardır:

1. Biznes prosesləri və hesabat sistemləri (verilənlər, texnologiya, proseslər və uyğunluq), maliyyə hesabatları və müvafiq mühasibat uçotu sisteminin təhlili və qiymətləndirilməsi;
2. Maliyyə biznes proseslərinin digər biznes prosesləri ilə inteqrasiyasının və müvafiq mühasibat uçotu/hesabat tələblərinə uyğunluğunun diaqnostikası;
3. Şirkətin müstəqil maliyyə hesabatlarını hazırlamaq qabiliyyətinin diaqnostikası və tövsiyə olunan tədbirlər haqqında hesabatın təqdim edilməsi (auditdən əvvəlki mərhələ);
4. Maliyyə biznes prosesləri ilə bağlı siyasət və prosedurların, tələb olunan metodologiyaların və uçot siyasətinin işlənilib hazırlanması;
5. Mürəkkəb uçot sahələri üzrə texniki tövsiyələrin/rəyin hazırlanması;
6. Sənaye və şirkətlərin tələblərini nəzərə alaraq, işçi heyəti üçün mühasibat uçotu ilə bağlı müxtəlif mövzularda dair BMHS-ə uyğun təlimlərin keçirilməsi,
7. İllik və aralıq maliyyə hesabatları paketlərinin hazırlanmasında texniki yardım, maliyyə ilinin bağlanması prosesi ilə bağlı dövrü düzəlişlərin hazırlanması;
8. Ümumi qəbul edilmiş mühasibat uçotu qaydalarında dəyişikliklər (yeni standartların tətbiqi);
9. Mühasibat uçotu üzrə məsləhət xidmətləri çərçivəsində razılaşdırılmış prosedurlar;
10. Müəyyən maliyyə və hesabat tapşırıqlarının avtomatlaşdırılması üzrə həllər (elektron alətlər); nümunə olaraq aşağıdakıları qeyd edə bilərik:
 - Korporativ şirkətlər üçün MyIFRS 9 texniki həlli (hazır proqram)
 - Maliyyə təşkilatları üçün yazılan və uyğunlaşdırılan BMHS (IFRS) 9 texniki həlli (gələcəkdə avtomatlaşdırma üçün skriptlər təqdim olunması)
 - BMHS (IFRS) 16 standartın tətbiqi və idarə edilməsi üçün «MyLease Manager» proqramı
 - İnvestisiyaların idarə edilməsi və uçotu proqramı
 - Törəmə alətlərin uçotu və qiymətləndirilməsi aləti («DAVE» proqramı)
 - Dövrü maliyyə hesabatlarının və/və ya müəyyən açıqlamaların avtomatlaşdırılması (Şirkətin istəyi ilə)
 - Banklar və şirkətlər üçün müxtəlif BMHS elektron təlimlər

Təklif olunan xidmət/məhsullar:

- Maliyyə proseslərin transformasiyası (optimizasiya, avtomatlaşdırma, proseslərin təkmilləşdirilməsi, hesabat dövrünün bağlanması prosesi)
- Rəhbərlik üçün hesabatlığın qurulması («KPI üzrə deşbord»ların yazılması, və sair)
- Planlaşdırma, büdcələnmə və proqnozlaşdırma (Business/Maliyyə nəzarətinə dair kitab(manualın) hazırlanması)
- Mühasibat uçotu üzrə texniki Rəy (mürəkkəb və/ya ikimənalı sahələr üzrə məsləhət)
- BMHS (IFRS) dair e-alətlər və hesabatlıq modulları (proqram üzərindən)

Thank you

[pwc.com](https://www.pwc.com)

© 2021 PwC. All rights reserved. Not for further distribution without the permission of PwC. "PwC" refers to the network of member firms of PricewaterhouseCoopers International Limited (PwCIL), or, as the context requires, individual member firms of the PwC network. Each member firm is a separate legal entity and does not act as agent of PwCIL or any other member firm. PwCIL does not provide any services to clients. PwCIL is not responsible or liable for the acts or omissions of any of its member firms nor can it control the exercise of their professional judgment or bind them in any way. No member firm is responsible or liable for the acts or omissions of any other member firm nor can it control the exercise of another member firm's professional judgment or bind another member firm or PwCIL in any way.